

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrüli Fərmanı ilə təsdiq edilməsi
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”-nın vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən
güzgütlü ipoteka kreditinin verilməsi Qaydası”nda edilməsi müvafiqdir? İki qrupda, gənc ailənin üzvü olan və az 3 il
ümumi təhsil müddətində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi
təhsil müddətində işləyən şəxslər üçün güzgütlü ipoteka almaq hüququ verilir.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, gənc ailənin üzvü olan və ən az 5 il dövlət ümumi təhsil məktəbində
müəllim işləyən şəxslər üçün güzgütlü ipoteka kreditində istifadə etmək hüququ verilmişdir. Güzgütlü ipoteka hüququnun
tətbiq olunduğu dövlət qulluqçılar, hərbi qulluqçılar, daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər,
eləcə də işləyən elmi işçilər üçün məktəblər üçün 3 il göstərilən müddətdə müəllimlərə dair bu tədbir 5 il müddətində
tətbiq edilmişdir. Bundan əlavə, Qayda ancaq ümumi təhsil məktəbində işləyən şəxslərin təhsil edirdiyi Digər ümumi təhsil
müəssisələr, o cümlədən lisey, gimnaziya, ümumi təhsil internat məktəbləri, xüsusi məktəblər, internat məktəblərində və
s. çalışan müəllimlər üçün güzgütlü ipoteka kreditlərində yararlanma bilmirdilər. Qaydada həmin gənc ailə kateqoriyasına
daxil olmayan müəllimlər üçün güzgütlü ipoteka kreditinin verilməsi də nəzərdə tutulmamışdır.

[“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”-nın fəaliyyətinin təmin edilməsi haqqında](#)
[Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrüli Fərmanı](#)nda və [Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrüli Fərmanı](#) ilə təsdiq edilməsi “Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondu”-nın vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzgütlü ipoteka kreditinin
verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı